

# DOĞMALAR ARASINDA



**Əli Rza Xələfli 70 yaşı  
Cəbrayılda qeyd etdi**

**"Yubiley tədbirinin bu qədər hərəkətlə  
və coşqu ilə keçməsi onun insanlığın  
anlaşmasına çağırış olmasındadır"**

Şair, publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureati, "Kredo" qəzetiñin baş redaktoru Əli Rza Xələflinin 70 yaşıñin xüsusi təmtəraqla qeyd edilməsi söz-düşüncə adamlarının əksəriyyətinin ürəyincə idi. Baharin ən gözəl çağında, təbiətin soyuqla istinin barış bucagına könül verdiyi bir məqamda Cəbrayıl elinin hələlik Biləsuvar ərazisində dayanan bir parçasını da ziyarət imkanı əldə edirdi söz-sənət əhli. Üstəlik, ürəkləri didim-didim göynədən didərginlik əzabının sonuncu illərini yaşıyan bu insanlarla görüşmək imkanı... 44 günlük Vətən savaşındakı Böyük Zəfərimizdən sonra bu insanları sevinc içərisində görmək... Nəhayət, zaman bizi onların illərlə çöhrə-

rüşlərini təşkil etdiklərini söylədi. Daha sonra rayon haqqında qısa məlumat verərək hazırda Cəbrayıl rayonunun 82 min əhalisi olduğunu, onların əsas hissəsinin Biləsuvardakı qəçqın şəhərciklərində olmaqla ölkənin əksər rayonlarında və paytaxt Bakıda da müvəqqəti məskunlaşdıqlarını və işgaldən azad olunmuş doğma yurdlarına qayıtmak üçün həvəslə o mübarək günü gözlədiklərini bildirdi. Hazırda 5 min hektar torpaqlarında məskunlaşdıqları Biləsuvar camaatının illər öncə onlara necə qardaşcasına qucaq açdıqlarını və indiyədək mehribən şəraitdə birgə yaşıdlarıni da xüsusi olaraq qonaqların diqqətinə çatdırıldı.

Sənətə, sənətkara qiymət ənənəsi Sonra rayon camaatı üçün tikilmiş klubda Əli Rza Xələflinin 70 illik yubiley tərəni başladı. Illərlə bir-birini yaxından görmək həsrəti və həvəsilə yaşıyan cəbrayıllıların böyük bir qismi uşaqlı-böyüklü görüşə qatılmışdı. Xüsusi

yun moderatorluğunu ilə davam etdi. Seyfəddin müəllim yubilyara təbrik nitqində Əli Rza Xələflinin Azərbaycan ədəbiyət fikrində xüsusi yeri, ictimai çəkisi ilə fərqlənən bir ədib olduğunu qeyd etdi. Onun əsərlərinin xalqımızın ədəbiyyat tarixində çox layiqli yer tutacağına əminliyini ifadə etdi.

"Bütün dərd-sərimiz həssaslıqla onun yaradıcılığına hopmuşdur"

Əli Rza Xələfli yaradıcılığı barədə xüsusi meruzəni isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Teyyar Salamoğlu təqdim etdi. Professor öncə şartı olsada belə, tədbir iştirakçılarını Cəbrayıl torpaqlarında salamlamaqdan məmənən olduğunu söylədikdən sonra Əli Rza Xələfli yaradıcılığının müasir ədəbiyyatçılıqdə daşıdığı missiyaları dile getirdi. Bəzən bizlərin öz müasirlərimizi dəyərinə qiymətləndirə bilməməyimizə işarə edərək maraqlı bir müqayisə apar-

**Əli Rza Xələfli - 70**



dən boğulması ilə sonuclanıb. Bütün dərd-sərimiz həssaslıqla onun yaradıcılığına hopmuşdur. Onu sözün fatehi hesab etmək üçün bəlkə də təkcə Türkiyə zelzələsindən bəhs edən "Türkiyənin zelzələ ağruları" qəsidişini misal çəkmək kifayət edər.

Teyyar Salamoğlu məruzəsində Əli Rza Xələflinin nəşr əsərlərindən də danışaraq onun "Od" romanının keçmişimiz və bu günümüzlə bağlı, Quruçay mədəniyyəti ilə ilgili bir çox nüanslara aydılıq gətirdiyini qeyd etdi.

"Xalqı, dövləti güclü edən ənənələrdir"

Cəbrayılin millet vəkili, sərqsünsə alim, ilahiyat üzrə felsəfə doktoru Ceyhun Məmmədov öz təbrik nitqində Əli Rza Xələflinin hələ Cəbrayıl torpaqları işgal olunmamışdan necə tələbkar müəllim işləməsindən, eləcə də Azərbaycan ədəbi mühitinə bəxş etdiyi çoxsaylı kitablarından danışıdı. Xüsusi olaraq qeyd etdi ki, xalqı, dövləti qoruyan, güclü edən ənənələrdir. Əli Rza isə öz yaradıcılığı ilə məhz tariximizi, mədəniyyətimizi, ənənələrimizi yaşadır. Bu missiyasını tamamlaya bilmək üçün həm də paralel olaraq bütün çətinliklərə rəğmən baş redaktoru olduğu "Kredo" qəzetiñi də qoruyur. Azərbaycan Yaziçilər Birliyinin nəşri olan "Azərbaycan" jurnalının məsul katibi Vüsal Nuru Əli Rza Xələflinin o da daxil olmaqla bir çox gənc yazarlara dəstək olduğunu dedi. O, "əvvəlcə iş otağına, yazılarını oxuyandan sonra isə üreyinə girdim" söyləyərək Azərbaycan Yaziçilər Birliyinin fəxri diplomunu və xüsusi təltif plaketini yubilyərə təqdim etdi.

AMEA Folklor İnstitutunun dosenti Qalib Sayılov öz çıxışında söylədi ki, hər bir millətin etnik yaddaşını onun ziyanlıları daşıyır. Əli Rza Xələfli kimi ziyanlıları. O, yubilyarın yaradıcılığını Azərbaycan xalçalarına bənzədərək orada bütün milli naxışları tapmağın mümkünüyünü söylədi.

Professor Məmməd İracoğlu Əli Rzanın əsərləri yazarkən bütün varlığı ilə yalnız işinin mahiyyətinə varması səbəbindən bəzən janrlara belə əhəmiyyət verməməsini, ancaq derin məzmun ortaya qoyduğunu dedi.

"Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Mirzə Cəlil davamçısı"

Yubilyarı təbrik etmək üçün uzadıq məsafə qət edərək tədbirə qatılan Lənkəran Dövlət Universitetinin professoru Yadulla Ağazadə öz çıxışına "Türkiyənin zəlzələ ağruları"nın yüksək sənətkarlıqla yazılımasından başlamaqla Əli Rza Xələfli yaradıcılığını külliən Azərbaycanın böyük ədib və ziyalıları – Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin, Azərbaycan bayrağının müəllifi, görkəmli ziyalı Əli bəy Hüseynzadənin, "Molla Nəsrəddin" jurnalının baş redaktoru, yazıçı Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə müqayisəli təhlil etdi.

Təbrik üçün söz alan "Xudafərin" qəzetiñin redaktor müavini Hidayət Səfərli Əli Rza yaradıcılığında Araz ağrısından, yurd sevgisindən söz açdı, yubilyarın şərəfinə "Üzü Qarabağa" şeirini söylədi.

**(Davamı 16-ci səhifədə)**



lərində gizlədə bilmədikləri nigarançılığı bir daha sezə bilməyəcəyimizə əminlik içinde dostumuz Əli Rza Xələflinin 70 yaşıñi qeyd etməyə tələsdirirdi.

Bakıdan söz-sənət adamları – Azərbaycanın tanınmış alimləri, şairləri, publisistlərinin müşayiəti ilə xüsusi bir həyəti gətirən avtobus cəbrayıllıların Biləsuvardakı məcburi köçkün şəhərciyinə yetişdi. Qonaqları Cəbrayıl rayon icra hakimiyyətinin buradakı binasının önündə icra başçısının müəavinləri Tapdıq Nəsirov və Fəridə Ibayeva qarşılıdlar. Sonra Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov və Cəbrayıl-dan millət vekili Ceyhun Məmmədov qonaqlarla görüşdülər. İcra başçısı bildirdi ki, Əli Rza Xələfli hələ Cəbrayıl torpaqları işgal olunmamış rayonda fəaliyyət göstərən ədəbi dərnəyin fəal üzvlərindən biri olduğu zamanlardan tanıyır. Yubilyarın istedadına xüsusi önem verdiyini qeyd edən icra başçısı zamanla əslən Cəbrayıldan olan belə ədiblərin yubileylərini qeyd etdiklərini, onların qaćqınçılıq həyatı yaşıyan insanlarla gö-

sevgi həyəcanı, bir qarış boş yeri olmayan anşlaqlı yubiley tədbirini Cəbrayıl rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəridə İbəyeva açdı. Fəridə xanım Əli Rza Xələfliyi 70 yaşıñin tamamı münasibətilə təbrik edərək bildirdi ki, belə görüşlərin, yubileylərin keçirilməsinin on böyük səbəbi ölkə rəhbərliyinin sənətə və söz-sənət adamlarına xüsusi qayğı ilə yanaşmaq ənənəsinin davamıdır. Lakin daha yaxşı olardı ki, şairi bundan da böyük heyətlə doğma Cəbrayıl torpaqlarında qarşılıyadılar. İnsallah, o günlərə də çox yaxın zamanlarda qovuşa biləcəklər.

Fəridə xanım çıxışının sonunda illərə Qarabağ həsrəti şeirləri ilə Vətən savaşında qələmini süngüyə çevirmiş 70 yaşlı şairin Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənovun sərəncamı ilə imzalanmış fəxri fərmanla təltif edildiyini söylədi və müvafiq plaketi yubilyara təqdim etdi.

Ədəbi-estetik xüsusi çəkisi olan yazar Sonra yubiley tədbiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzaso-

maqla məruzəsini davam etdi: "XX əsr Şərqi ədəbiyyatının görkəmli təmsilçilərindən olan qırğız yazıçısı Çingiz Aymatov Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin kitabına yazdığı ön sözə qeyd edir ki, biz klassiklərimizi adətən keçmiş dövrlərdə axtarırıq. Ancaq ən nümunəvi, daim aktuallıq baxımdan qiymətləndirilən klassiklər elə bizim müasirlerimiz də ola bilər. Baxtiyar Vahabzadə kimi. İndi bizlər də Əli Rza Xələfli kimi ədəbiyyat fatehlərini klassik kimi təqdim etməyə tələsmirik. Amma fikir-düşüncələrinin dərinliyinə varanda Əli Rza Xələfli də elə canlı klassiklərimizdəndir." Məruzəçi daha sonra Əli Rza Xələfli yaradıcılığının ayrı-ayrı detallarına toxunaraq qeyd etdi ki, mahiyyət etibarilə təpədən-dırnağa şair olan yubilyarın yaradıcılığı çoxşaxəlidir. Publisistika, poeziya, nəşr... Əli Rza yaradıcılığının sərhədləri çox genişdir. Azərbaycanın, özəlliklə Qarabağın tarihində keçən didərginlik həyatı və Vətən savaşı isə onun poeziyasının dərd-

# DOĞMALAR ARASINDA

(Əvvəli 2-ci sahifədə)

Polifonik, çoxrəngli yaradıcılıq Yubilyarın tələbə yoldaşı Bədirxan Əhmədov Əli Rza yaradıcılığının polifonik, çoxrəngli əsərlərdən ibarət bir sənət nümunələri olduğunu qeyd etdi. Bakı Slavyan Universitetinin professoru Nizami Tağısoyun yubilyarın yaradıcılığının bir çox aspektləri barədə təbrik nitqindən sonra söz musiqiyə verildi. Əslən Cəbrayıldan olan gənc xanəndələr və musiqi üçlüyü sözləri yubilyara məxsus muğam parçası olan şeirlərlə bərabər xalq və bəstekar mahnlarınımız şövqlə oxudular. Onların çıxışları yubiley tədbirinə məxsusi bir rəngarənglik gətirdi.

Musiqi dəqiqələri yekunlaşdırıdan sonra Azərbaycan Mətbuat Şurasının sədr müavini və "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydinoğlu Əli Rza Xələflinin jurnalistikamıza uğur qazandırmışından və onun rəhbəri olduğu "Kredo" qəzetiňin xüsusi bir tribunaya çevrildiyindən danışdı. T. Aydinoğlu öz çıxısını təmsil etdiyi hər iki təşkilatın rəhbərləri Əflatun Amaşov və Rəşad Məcidin yubilyara təbrik sözləri ilə davam etdirərək Mətbuat Şurasının xüsusi təşəkkürnaməsi əks olunan plaketi yubilyara təqdim etməklə tamamladı.

AYB Mingəçevir şöbəsinin müdürü, şair İsmayıllı İmanzadə də uzaq məsafə qət edərək yubiley mərasimində qatılanlardan idi. O, təbrik əvəzi yubilyara və Cəbrayıllılara yazdığı şeirlərini oxudu. Daha sonra professor Qüdrət Umudov, AMEA Ədəbiyyat İnstitutunun dosenti Rasim Nəbioğlu, AMEA Tarix İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqut xanım Əmirova, şairlər Şamil Əhmədli, Avdi Qoşqar, "Ədəbiyyat" qəzetiňin şöbə müdürü, şair Sərvaz Hüseynoğlu, Cəbrayıllı ziyalıları Əbülfət Alişov, Musa Aslanxanlı, Mirzə Mirimli, Süleyman Aliyev, Kamal Fərhad və Əbülfəz Əhmədov öz təbrik və arzularını yubilyara çatdırıdalar.

Təkcə "Qiyamətdən bir gün əvvəl" qalarsa...

Cəbrayıllı məktəblilərinin Əli Rza Xələflinin şeirlərini əzbərdən ifasından sonra şairlər Mirzə Miri və Kamal Fərhad da yubilyara öz təbrik və şeirlərini söylədilər. Cəbrayılin 5 saylı uşaq bağçasının müəlli-məsi Sona xanım Mehdiyevanın təbii güllərdən hazırladığı çələnglə qəflətnən səhnəyə çıxaraq yubilyarı rəqsə dəvət etməsi isə tədbirdə yenidən bir canlanma, xoş ovqat yaratdı.

Yubilyarın nəvəsi, 4-cü sinif şagirdi Alsunun öz babasının şeirini və ona təbrikini söyləməsi də çox yaddaşalan anlardan oldu.

Böyük anslaqla davam edən tədbirdə bu sətirlərin müəllifi də yubilyar Əli Rza Xələfliyə öz arzularını çatdırmaq imkanı əldə etdi. Xüssüsilə onun "Qiyamətdən bir gün əvvəl" povestinin xüsusi çəkisindən, bir xalqın taleyini, tarixini, mədəniyyətini bu əsərlə necə ust-

lıqla ümumiləşdirib xalqımıza çatdırmasından söz açdı. "Əgər Əli Rza Xələflinin bütün yaradıcılığı it-bata düşsə, təkcə bu əsəri qalrsa, onun ədəbiyyatımızda yerinin olduğunu kifayet edər" söyleyərək yubilyar da daxil bütün cəbrayıllılara povestdə qeyd edilən kontekstdən "ocaqlarının, işıqlarının doğma yurdlarında yanmasını, itlərinin öz qapılarda hürməsini, qurdlarının ulamasını" arzuladı.

"Hər bir insan içindəki iddiaya qalib gəlməyi bacarmalıdır"

Nəhayət, tədbirin moderatoru sözü yubilyara verdi. Əli Rza Xələfli tədbirin təşkilatçıları – Cəbrayıllı rayon icra hakimiyyətinin rəhbərliyi olmaqla bütün iştirakçılara təşəkkür etdi. Daha sonra onun əsəsən Qarabağ ruhlu kitablarının rayon camaatına yayılmasını təşkil edən, bu işi daim diqqət mərkəzində saxlayan rayon poçt idarəsinin müdürü Gülxanım xanım Həziyevaya, musiqiçilərə, bir sözlə, bu günün baş tutmasında zəhməti olan və bu gündən fərqliyənən hər kəsə öz təşəkkürünü çatdırıdı.

Əli Rza Xələfli bir qədər də kövrək notlara qapılaraq insanın yaşa dolduqca ağartdığı saçların hər birini öz amalı, Vətəni, xalqı, valideyni, övladı, qeyrəti, namusu yolunda canından keçən bir şəhidi bənzətdi. Öz yubileyində ona yaradılan bu imkandan yararlanaraq bütün el-obasına "Qiyamətdən bir gün əvvəl" də xüsusi sənətkarlıqla qeyd etdiyi diləklərindən bir neçəsini çatdırıdı: "Əgər gördünüz ki, bulaqlarınız quruyur, ağaclarınız yarpaqlamır, meyvələriniz çiçəkləmir, küsülü olduğunuz doğmalarınızla barışın. Bu barışq üçün hər bir insan içərisindəki iddiaya qalib gəlməyi bacarmalıdır. Bunu hətta özümə də arzulayıram! Baxın, fikir verin, bu yubiley tədbirinin bu qədər hərarətli baş tutmasının səbəbi onun təşkilinin mahiyyətinin insanların anlaşmasına çağırış olmasındadır. Şübhəsiz ki, evimizi də, xalqımızı da, Vətənimizi də belə anlaşmalar qoruyaçaq..."

Yubilyar zamanla yaradıcılıqla bağlı başına gələn bir çox nüansları da tədbir iştirakçıları ilə bölmüşməklə yaddaşlarda əbədi qalacaq yubiley mərasimini yekunlaşdırıldı.

31.05.2023



Nəzirməmməd ZÖHRABLI